

Heykəltəras Südabə Əliverdibəyovanın zəngin örnək dolu yaradıcılıq yolu

Gəl portreti

Samir Sədiqov

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "İncəsanat tarixi" kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfi doktor
E-mail: samir_qismetoglu@mail.ru

Azərbaycanın çoxsahəli müasir təsviri sənətinin yeni peşəkar növlərinən sayıları heykəltərsizlik özünəməxsus inkişaf yolu keçmişdir. Heykəltərsizliğimiz monumenta təbliğat planının həyata keçirilməsi prosesində yaranıb boy-a-başa çatmış və misilsiz nailiyyatlər qazanmışdır

Azərbaycan heykəltərsizliğinin yaradıcılıq uğurları yaşlı, orta yaşlı və gənc nəsildən olan istedadlı tişə ustalarının faaliyyəti ilə bağlıdır. Qabaqcıl dünya incəsanatının təcrübəsindən faydalananaraq milli və beynəlmələ plastik sənətin ənənələrini davam etdirən heykəltərsizlərimizin monumental və dəzgah əsərləri müasirlək və novatorluq duyuları ilə səciyyəlanır. Azərbaycanın professional heykəltərsizliyi XX əsrin avvalında formallaşaraq inkişaf etmişdir. Azərbaycan heykəltərsizlik sənətinə 1960-ci il-də gələn heykəltərsizlərdən biri də Südabə Əliverdibəyova olmuşdur.

Südabə Əliverdibəyova 1927-ci ilin baharında doğulub. Anasını tez itirdən sonra, atası Sadix bəy, çox sevdiyi əmisi Bahadur bəy onu qayğısız böyütmüşdülər. Kiçik Südabə həyətde palçıqdan figuralar düzəltməyi çox sevirdi. Onun düzəltdiyi galinciklər, müxtalif figuralar baxan atası və əmisi qızın heykəltəras olmaq arzusunu duydurdular. Doğrudan da, Südabənin qalbi sənət eşqi ilə dönündürdü. Bakının 132 sayılı məktəbini bitirən gənc qız sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə təqdim edir (2, sah. 3).

1952-ci ildə Rəssamlıq Məktəbini müvəffəqiyətlə bitirən Südabə Əliverdibəyova təhsilini Leningradda (Sankt-Peterburq) dayam etdirmək istəyirdi. Ata isə anasız böyüdüyü övladının gözündən uzaq düşümsüyə razılıqla bilmirdi. Lakin qızının sənət məhəbbəti, heykəltəras olmaq arzusu atanın inadına qalib gelir. O, 1952-ci ildə V.N.Muxina adına Leningrad Ali Rəssamlıq Məktəbini daxil olur. Tələbəlik həyatı gənc Südabənin sənət haqqında dünayagörüşünün daha da genişlənməsində müüm rol oynayır. O, görkəmli



Gəl qız portreti



di, 1958-ci ildə Leningradda təhsilini bitirən Südabə Əliverdibəyova doğma Bakıya qayıdır.

Həmin vaxtdan etibarən o, müstəqil şəkildə sənət əsərləri yamaqla məşğul olur. "Çoban", "Niyazinin büstü", "C.Məmmədqurbanın büstü", "H.B.Zardabının heykeli", "Baramaçı qız" və digər əsərləri ilə Azərbaycan incəsanatına öz töhfəsini verir.

"Çoban" figurunda konstruktiv quruluşu qüvvətli və inandırıcıdır. Figurun plastikası, harmonik keçidləri təsdiqləyir ki, heykəltərsizlərimizdən Südabə Əliverdibəyova, hayat müsahidələri və qəbəldən olan insanlar haqqındaki tasavvüründə bəhralanək layiqli əsər yaratmışdır. "Çoban" heykal kompozisiyası formarüslüyü, kamilliyi, plastikiyi və canlılığını ilə seçilir. Onun gözləri qışla, ehtiyatla uzaqlara baxır. Çobanın simasında, baxışının rəngində otlağın genişliyi öz əksini tapmışdır. Məhz "Çoban" yekəlini yaratdığı illərdə sanətkar, illərdən bəri fikrində dolandırıcı ideyaları əsərlərinə tükənməz bir istedadla təcəssüm etdirir.

Leningradın məşhur muzeylərini gəzdikcə, "Səhər" Yaradıcılıq niyyatlarının həyata tətbiqinin gedisi göstərir ki, bəzəyən azəmətli heykəlləri gördükcə gənc qız abidələr yaratmaq yekəlini yaratdı. Heykəltəras gündəlik müşahidələrində topladığı biliyi ümumiləşdirən insanların heykəllərini düzəltmək aməli ilə Bakıya tələməyə, yaşadıq mühitin içtimai idealını özünəməxsus tərzdə tə-

cassum etdirməyə çalışır.

Südabə Əliverdibəyovanın yaratdığı "Niyazinin büstü"ndə darin fəlsəfi fikirlər öz əksini tapmışdır. Azərbaycanın xalq artisti, bəstəkar və dirijor Niyaz ilə yaxından tanış olduğundan, yaradıcılığına da tam bələd idi. Bu səbəbdən də uzun müddət axşarlar aşpararaq işə başlayır, dirijorun portretini hazırlayırlar. Niyazının obrazında şaxsiyyətin həyatılıyının ifadəsi öne çəkilib. Bir qədər asabi və cəvik sıfıtlı dirijorun gərgin yaradıcı vəziyyəti aks olunub. Portret sada və təmkinlidir və bu təmkinlilik müsiqicinin obrazındaki əsəbi təsəssüratı artırır. Heykəltəras plastik ifadəliyin bütün gücünü, tam diqqətini xarakterin psixoloji çalarlarına aşkarlanması yönəldib.

Südabə Əliverdibəyova yaradıcılığına məxsus məlüyim, inca çalarların qıdası-yası, jestin darindən düşənənləşmiş qənaətçiliyi - bütün bunlar tamaşaçı qarşısında bədii həlli tapılmış obrazın bütün mənəvi-psixoloji ələmini, hayacan və düşüncələrini açıqlayır. Portretin güclü, əzmlı modeləşdirilməsi, dirijorun çöhrəsindəki sualedici, həm də bununla bərabər fikra dalmış baxışı onun qalbinin an dərin guşəsindəki duyguları üzə çıxarıır. Bu portret hal-hazırda maestronun ev-muzeyində tamaşaçılara nümayiş etdirilir.

Bakının Sahil qəsəbəsində 1941-1945-ci illarda faşizmə qarşı döyüşlərdə halak olanların xatirəsine hasr etdiyi "Ana" abidəsi isə öz monumentallığı ilə diqqəti daha çox çəkir. (1, sah. 3).

Azərbaycanın memorial plastikası da heykəltərsizliğin digər növləri kimi II Dünya müharibəsinə qədər təşəkkül mərhələsi keçmişdir. Ancaq inkişaf dövrü II Dünya müharibəsindən sonra ya təsadüf edir. II Dünya müharibəsi bədii yaradıcılıq sahəsində ziyalılar qarşısında böyük vəzifələr qoydu, onların yaradıcılıqlarını ölkənin müdafiəsinə istiqamətləndirdi. Məhz həmin mərhələdə respublika heykəltərsizlərinin yaradıcılığı müharibədə iğidlik göstərən döyüşçülərin şərəfinə ucaldılan abidələrin inşasına yönəldi. Zaman keçidkə bu mövzuya hasr olmuş abidələrin ümumiləşdirilmiş, rəmzi tərzində ifadə edilmiş yeni yaradıcılıq variantları tapılırdı. Onların daşıqları mana, tarbiyavi təsir qüvvələri çox böyük əhəmiyyət daşıyırı.

1950-ci illərin sonundan başlayaraq heykəltərsizlərin ham yaşlı, həm də orta yaşlı nümayandaları, halak olmuş qəhrəmanların xatirələrini abadılaşırmak mövzusuna daha tez-tez müraciət edirdilər. Buna da səbab II Dünya müharibəsi illərində azərbaycanlı döyüşçülərin faşizmİN mahvində göstərdikləri təqdirələyi

şücaetleri idi. Azərbaycan heykəltəraşları bu qəhrəmanlıq əbədiyyatıñ mövcudlığını öz bərcələri sayırdalar. Adətən şəhər və rayon mərkəzlərində ayrılan müəyyən yerdə xatire divarı ucaldılır, onun qarşısında əbədi məşəl, halak olmuşlara ağlayan ananın heykəli və bir qrup vətən müdafiəçilərinin cürbəcür duruşlarda figurları ucaldılır. Bu tipli abidələr müxtəlif formalarda (dayırma, qorelyef, barelyef və s.) ifadəsinə təpirdi. Nazardan keçirilən dövrda Azərbaycan heykəltəraşları tərəfindən yaradılan əsərlərin çoxunda qəhrəmanlıq romantikası ilə aşınmış ümumi bir tamayül aparıcı mövqeyə malik idi. Bu xüsusiyyətləri özündə aks etdirən sanatkarın, II Dünya müharibəsində qəhrəmanlıq göstərən oğlu və qızlarının şərafına ucaldığı abidələr də orijinallığı ilə diqqəti cəlb edir (4. sah. 18).

S.Əliverdibəyovunun Bakının Sahil qəsəbəsində 1941-1945-ci illarda faşizmə qarşı döyüslərdə halak olanların xatırmasına həsr etdiyi "Ana" abidəsində ana qırınlı, iradəli və mağlubədilməz ruhludur. Vətəninin azadlığı yolunda övladlarını qurban vermiş ana bu durumunda həyətin bütün azablarına dözməyə həzir vəziyyətdədir. Daxili hərkətə əsaslanan kompozisiya dəqiq çizgiləri, ifadəli silueti ilə seçilir. Yumşaq yapma üsulu ananın keçirdiyi hissələrlə uyusur. Bu kompozisiya müallifin badi formə sahəsindəki novator axtarışlarının ayəni nümunəsidir. Gözünün sönməkdə olan son ziyyəsi ilə oğul yolunu gözləyən nuranı ağbirçayın baxışları hələ də soraqlıdır. Aradan uzun illər keçib, ananın göz yaşları quruyub, ancaq yenə də ümidiñ itirmədən yegana övladının yolunu gözlayır.

Bu obraz heykəltəraşa Böyük Vətən müharibəsi illərində fədakarlıqlar göstərən bütün döyüşçərin xatırmasına ehtiramını bildirmək, müharibəyə qarşı qazab və nifrat hissələrini tam kaskinliyə ilə göstərmək, qanlı döyuş illərinin dəhşətli insan facialarına yadlığını bədiiləşdirmək üçün geniş imkanlar verib.

Bunlardan başqa heykəltəraşın "Nepalli qadın", "Mahsəti Garavci", "Tayyaracı qız", "Ümid" kimi əsərləri də müallifinə oxşayıcı uğurlar qazandır. Bu əsərlər qalereyasında dahi Üzeyir Hacıbəylinin heykəli xüsusi yer tutur. Xatırlatmaq yerinə düşər ki, Südabəxanım dahi Üzeyir bayın dayısı qızıdır. Məhz belə bir nəslən ənsəvələn istedadlı insanın incasənatı vurğunluğu da tadisidən yoxdur. S.Əliverdibayova 1961-ci ildən Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin üzvü kimi 1994-cü ilə qədər Əzimzadə adına Bakı Rəssamlıq məktəbində müəllim işləyib. Əsas sənət işləri "Niyazinin portreti", "Səhəngli qız", "Cəlil Məmmədəliyevin portreti", "Qız portreti", "Həsən bəy Zərdabi", "Hüseyn Cavid" və başqalarıdır. Respublikə və beynəlxalq sərgilərin fəal iştirakçısı olmuşdur.

Görkəmlü heykəltəraşın əsərləri hazırda respublikamızın şəhər və rayonlarını bəzəməkdədir. Onun əlləri ilə yaradılan C.Məmmədəliyevin büstü Milli Dram Teatrının lociyasındakı büstlər arasında özünaməxsus yer tutur. H.B.Zardabının əzəmətli heykəli isə M.F.Axundzadə adına Milli Kitabxananın fasadını bəzəyən heykəller arasındadır. H.Cavidin ev muzeyindəki portreti, Niyazinin ev muzeyindəki büstü, Milli İncasənat Muzeyində yer alan "Barama qız" ksilografiyası da Südabə xanımın əməyinin məhsuludur.

Ədəbiyyat

1. T.Bədəlov. "Heykəltəraş qadınlarımız". "Ədəbiyyat və incasənat". Bakı - 1960.
2. Ə.Qurbanov, M.Axundov "Öngünlük üçün: (Heykəltəraş S.Əliverdibəyovun əsərləri haqqında)". "Azərbaycan gəncləri". Bakı - 1959.
3. C.Novruzova. "Müasirlerimizin təsviri". "Ədəbiyyat və incasənat" qəzetli. Bakı - 1971.
4. C.Novruzova. "Sovet Azərbaycanının heykəltəraşlığı". Bakı - 1973.

Резюме

Статья посвящена творчеству скульптора Судабы Аливердибековой. Анализу подвергаются скульптурные произведения "Пастух", "Бюст Ниязи", "Бюст Дж. Мамедкулизаде", "Памятник Г.Б.Зардаби", "Девушка шелковод" и др. работы. Эти и другие произведения Судабы Аливердибековой украшают сегодня города и регионы республики. Особого внимания заслуживает бюст Дж. Мамедкулизаде, установленный в лоджии Национального Драматического Театра. Величественный памятник Г.Б.Зардаби украшает фасад Национальной библиотеки им. М.Ф.Ахундова. Портрет Г.Джавида, установленный в доме-музее поэта, бюст Ниязи в доме-музее маэстро, ксилография "Девушка шелковод", демонстрируемая в Национальном Музее Искусств, занимают достойное место в творчестве Судабы Аливердибековой.

Ключевые слова: памятник, композиция, пластика, портрет, мемориал.

Summary

This article is written by Gulnar Mirzayeva as work on piano technique, consonance, getting the sounds of melodious necessary for playing methods, investigated by means of coverage. In this article the quotes of well-known musicians, educators, consultants, experiences and methods bringing to the attention of the reader. The problems of the modern pedagogical methods of piano performance, innovation-based solution that requires attention was given to this article. The obtained results were investigated techniques in terms of sound, could be an auxiliary tool for students with difficulties.

Key words: sound, piano, technique, method, practice.